



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 185 (8501) BAZAR, 13 sentyabr 2020-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Müasir döyüş imkanlarına malik ordu

Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan bütün vəzifələri dərhal və layiqincə həyata keçirməyə qadirdir

Bu gün Azərbaycan dünyada həm müxtəlif sahələrdə nail olduğu uğurlarla, həm də müasir döyüş imkanlarına malik ordusu ilə tanınır. Qarşısında dayanan vəzifələri çevik, operativ və yüksək dəqiqliklə yerinə yetirmək imkanlarına malik olan ordumuzun ən modern standartlara cavab verən hərbi gücə çevrilməsi olduqca qürurvericidir.

hücumundan müdafiə sistemləri ölkəmizin hava məkanını etibarlı şəkildə qorumaqdır.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti dəfələrlə artıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu barədə deyib: "Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək".

Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqazın ən güdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə bir çox ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Həmçinin beynəlxalq reyting agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun təchiz edilən orduları ilə bir sırada yer alır.

Ardı 2-ci səh.

Dünyanın güclüləri sırasında

Ulu Öndərin başladığı ordu quruculuğunu son 17 ildə yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Ümumiyyətlə, bu mərhələdə görülmüş müasir döyüş standartlarına uyğun modernləşməsi baş verib. Ən yeni, dağıdıcı qüvvəyə malik silah və döyüş texnikası ordumuzun arsenalına daxil edilib. Dünyanın ən güclü ordularında olan artilleriya qurğuları, reaktiv yayılm atəşi sistemləri, top-lar, taktiki raket və zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları Azərbaycanda qoşun növlərinin silahlanmasında yer alır. Hissə və bölmələrimiz müasir zirehli tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları ilə təmin olunub. Bundan başqa, ən qabaqcıl ölkələrin istifadə etdiyi hava

Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusu qazılacaq

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ərazisində ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Quyunun qazılacağı yer artıq məlumdur. Burada işləyəcək qazma qurğusu da seçilib. Qurğuda aparılan hazırlıq işləri sona çatdıqdan sonra, yəni gələn ilin əvvəllərində quyunun qazılmasına başlamaq nəzərdə tutulur.

Xəzərin ölkəmizə məxsus sektorunda hələ bir sıra potensial perspektiv strukturlar var ki, onlardan biri də Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşir. 2014-cü il dekabrın 22-də SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP arasında bu strukturdakı birgə geoloji-kəşfiyyat işlərinin aparılması və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Bu mühüm addımın atılmasında məqsəd həm Azərbaycanın, həm də BP şirkətinin qarşılıqlı faydalanması üçün ölkəmizin karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etməkdir.

Ardı 6-cı səh.



Yaxın gələcəkdə Azərbaycan regionun mühüm elektrik enerjisi ixracatçısına çevriləcək

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir. Dünya iqtisadiyyatında koronavirus pandemiyası ilə əlaqədar yaranmış dərin böhran dövründə Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub. Düzdür, pandemiyanın mənfi təsiri iqtisadiyyatımıza da müəyyən təsir göstərmişdir. Lakin dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan iqtisadiyyatı bu gün ayaqdadır və hətta bəzi sahələrdə müəyyən artımlar var.

Hazırda həyata keçirilən iqtisadi siyasətin başlıca hədəfi ötən illər əldə edilən dinamik inkişafı müəyyən qədər saxlamaqla postpandemiya dövründə yeni iqtisadi inkişaf mərhələsinə daxil olmaqdır. Bunun üçün isə çevik iqtisadi siyasətin aparılması vacibdir, yeni perspektivli sahələrin inkişafına xüsusi diqqət yetirilməlidir. Belə sahələrdən biri də elektrik enerjisi istehsalıdır. Bu səbəbdən dövlət başçısının koronavirus pandemiyası dövründə ən çox açılış və təməlləşmə mərasimlərində iştirak etdiyi obyektlərin elektrik enerjisinin təminatı ilə bağlı olması təsadüfi deyil.

Yəqin heç kəs ötən əsrin 90-cı illərində ölkədə elektrik enerjisi ilə bağlı yaranmış problemləri unutmayıb. Xüsusilə bölgələrdə hər yerə qaranlıq çökürdü. Elektrik enerjisi bir neçə saatlıq verilmirdi və həmi bu imkandan maksimum istifadə etməyə çalışırdı.

İlham Əliyev dövlət başçısı seçildikdən sonra digər sahələrdə olduğu kimi, enerji sektorunda da yüksək inkişafa nail oldu. 2004-cü ildən indiyədək ölkə üzrə 30-dan çox enerji obyektinin istifadəyə verilməsi bunu sübut edir.

Ardı 4-cü səh.



Azərbaycanda normal həyata dönüş sürətlənib

Müsbət dinamikanı saxlamaq və yaxın gələcəkdə tam normal həyata qayıtmaq hər kəsin sosial məsuliyyətindən asılıdır

Yeni tip koronavirus (COVID-19) doqquz aydır bəşəriyyətin əsas problemi olaraq qalmaqdadır. Dünya əhalisi bu virusla mübarizəyə qalxsa da, təəssüf ki, hələ də gözəgörmürüz "təcili" bəlaya uduzur. Koronavirus artan statistika ilə insanlara yoxluğa və canlar almağa davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq Yer kürəsində COVID-19-a yoluxanların ümumi sayı 28 milyona, həyatını itirənlərin sayı isə 900 minə çatıb. Peyvənd tapılmayana qədər koronavirus hər kəs üçün təhlükəli məzəz olaraq qalmaqdadır.

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayıb. ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirilən brifinqdə deyib ki, bu peyvəndlərdən 35-i insanların üzərində sınaqdan keçirilib: "Dünya tarixində heç bir xəstəliklə əlaqədar

bu qədər sürətli araşdırma olmamışdır".

Azərbaycan da COVID-19-a qarşı vaksinin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə fəal iş aparır. Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında çıxışı zamanı respublikamızın bu sahədə bir neçə peyvəndi əldə edən birinci ölkələr sırasında yer alacağına ümidvar olduğunu bildirdi: "Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazarı çıxarılır, insanların vaksinasıyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparıldıqdan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirik, ondan sonra demək olacaq ki, bu dərəcəli vəziyyət arxada qalıb. Hesab edirik ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq".

Ardı 4-cü səh.

Pandemiya Paşinyan üçün böyük təhdidə çevrilib

Ermənistanın koronavirusla bağlı vəziyyəti düzgün qiymətləndirməməsi işğalçı ölkəni uçuruma yuvarladığı

Koronavirus pandemiyasının genişlənməsi ilə Ermənistanında sosial-iqtisadi durum daha da pisləşməkdədir. Baş nazir Nikol Paşinyanın hakimiyyəti zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşdı. Asiya İnkişaf Bankı Ermənistanı yoxsulluq səviyyəsini ən geridə qalmış ölkələrə müqayisə edir. Beynəlxalq Valyuta Fondu isə bu ölkənin dövlət borcunun artacağını proqnozlaşdırır.

Ermənistanı şiddətlənən koronavirus pandemiyası Nikol Paşinyan iqtidarı üçün getdikcə daha böyük təhdidə çevrilir. Onu istəməyən qüvvələr pandemiya ilə mübarizədən istifadə edib Paşinyana qarşı daha fəal iş aparır.

"Çiçəklənən Ermənistan" partiyasının deputatı Naira Zöhrabyan bildirdi ki, Ermənistan koronavirus daşıyıcılarının sayına görə, "dünya çempionları"ndandır: "Koronavirusdan ölüm səhiyyə nazirinin qururulu olmasına mane olmur". Ermənistan hökuməti koronavirus pandemiyası səbəbindən 2021-ci il yanvarın 11-dək ölkədə karantin rejimini uzatmaq qərarına gəlib. Müvafiq qərar Ermənistan hökumətinin rəsmi saytında dərc olunub. Bildirilib ki, dünyadakı gərgin epidemiya vəziyyətini, eləcə də Ermənistan koronavirus infeksiyasının geniş yayılmasını nəzərə alaraq, Ermənistan hökuməti 11 sentyabr - 11 yanvar 2021-ci il tarixlərində bütün ölkə ərazisində karantin rejimi tətbiq etmək qərarına gəlib.

Hökumətin qərarına uyğun olaraq, karantin müddəti bitənə qədər quru yolla ölkəyə giriş qadağandır. İstisna yalnız diplomatlara və onların ailə üzvlərinə aiddir.

Ardı 6-cı səh.



Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində sentyabrın 12-də Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Qeyd edək ki, Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.



AZƏRTAC

Cəbhəboyu zonadakı hərbi hissələr ziyarət olunub



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-ə bildiriblər ki, evlə

Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə olunub. Düşmənlə üzbuüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparən şəxsi heyətin xidməti ilə maraqlanan Hikmət Hacıyev komanda-müəşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib.

Sonra Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müdafiəçiləri və ərazi bütövlüyü uğrunda canından ke-

çən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad olunub. Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraitini və maraqlarını görüb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran Hikmət Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev verdiyi tapşırıqların icrasını istiqamətində fəaliyyətlərinin davam etməsindən danışıaraq bu məsələlərin ölkə

rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb. Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb. Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən Hikmət Hacıyev Prezident, Ali Baş Komandan İlham Əliyevin salamlarını onlara çatdırıb və əhəlinin qayğıları ilə maraqlanıb. Yarıdan sonra şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığını ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

Hikmət HACIYEV: "Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir"

"Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparən Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünün sosial şəbəkələrində Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb. Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanlarnın iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir".

Bu fikirləri AZƏRTAC-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev deyib: "Xüsusilə vurğulamaq istədim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki,

Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı müddular kimi də istifadə edir".

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan qeyri-qanuni məskunlaşdır-

ma siyasəti həyata keçirmək üçün işğal etdiyi Azərbaycan ərazilərində demografik vəziyyəti dəyişməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməlidir.

1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nümbərg Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirlilərdən bəraət qərar vermişdi. Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsiyə edilmişdir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş əra-

zilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir. İstəhəz olsa da, Ermənistanın özünün qanunvericiliyinə görə bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur.

Bu ilin iyulunda iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi təcavüz aktı, təmas xəttindəki diversiya-sabotaj əməliyyatı cəhdi Ermənistanın növbəti təcavüzatı və hərbi avantürizmi hazırlaşmasından xəbər verir. Bundan əlavə, son günlər Ermənistan işğal edilmiş ərazilərimizdə yaratdığı qonda rejimin dili ilə Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bir daha açıq şəkildə səsləndirməyə başlayıb və Gəncə şəhəri-

ni raket atəşinə tutmaqla hədələyib. Ermənistanın baş nazirinin, müdafiə nazirinin təcavüzatçı bəyanatları və hərəkətləri, eləcə də bu qəbildən olan digər addımlar bir daha sübut edir ki, tamamilə həyasızlaşmış Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərini ilhəqina nail olmaqdan ibarətdir. Hikmət Hacıyev vurğulayıb ki, cəbhədə təcavüzatın törədilməsinə və vəziyyətin kəskinləşməsinə görə bütün məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münasibətlərinin həll edilməsində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münasibətlər yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Müasir döyüş imkanlarına malik ordu

Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan bütün vəzifələri dərhal və layiqincə həyata keçirməyə qadirdir



Əvvəli 1-ci səh.

Hərbi üstünlüyümüzü təsdiqləyən qələbələr

Hərb tariximizə həkk olunan 2016-cı ilin Aprel hadisələri, cəbhə xəttində erməni hərbi birləşmələrinin təcavüzatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarcılığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövud olan vəziyyətə tam nəzarət edək və istənilən tədbiri görə bilək.

Bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən isə apre hadisələrinin təsədüfi olmadığını təsdiq etdi. Bu dəfə də Ermənistanın hərbi təcavüzatının qarşısını alan hərbiçilərimiz yeni qəhrəmanlıq dastanı yazdılar. Düşmənin qəfil və xain hücumunun qarşısını dərhal alaraq ona sarsıdıcı zərbə vuran, qaçmağa məcbur edən ordumuz Ermənistanı darmadağın etməyə qadir olduğunu Aprel döyüşlərindən sonra bir daha döyüş meydanında sübut etdi.

Ordumuzun hər iki uğuru mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər bir daha dövlətimizin və ordumuzun gücünü, xalqın birliyinə, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

Bu yaxınlarda başa çatan Beynəlxalq Ordu Oyunları da Azərbaycan hərbiçilərinin peşəkarcılığını göstərdi. Xatırladaq ki, Beynəlxalq Ordu Oyunlarına ümumilikdə 37 ölkənin hərbiçiləri qatılıb. Azərbaycan Belarus, Özbəkistan, Vyetnam və Rusiya ilə yanaşı Oyunların ilk beşliyinə daxil oldu və hərbiçilərimiz bu yarışlar çərçivəsində keçirilən "Dəniz kuboku" və "Tank biatlonu" müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Əsas vəzifə ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir

Modern ordu quruculuğunun həyata keçirilməsi ilə yanaşı, respublikamızda güclü hərbi sənaye kompleksi də formalaşdırılıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə



ölkədir. Dinamik tempə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi tayinatlı məhsullarla ordumuzun əhəmiyyətli dərəcədə təchiz edə bilər. Bütün bunlar ölkə rəhbərliyinin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və qüdrətinin göstəricisidir. Ölkəmizin istehsalı olan hərbi məhsullara xarici ölkələrdən də sifarişlər gəlir ki, bu da Azərbaycanın mühüm uğurlarından biridir.

Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyi, üzleşdiyü təcavüzkarlığa bircə dəfəlik son qoyacağı şübhəsizdir. Diplomatik cəhəddə düşmən üzərində üstünlük qazanan Azərbaycan iyul qələbəsindən sonra da hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkar hər an acı məğlubiyyətə düşər etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Son hadisələrdən sonra düşmən bir daha Azərbaycanın qarşısında acizliyini dərk etdi, ordumuzun böyük hərbi üstünlüyə malik olduğunu gördü.

Ordumuzun döyüş imkanlarının artırılması istiqamətində işlər isə bundan sonra da davam edəcək. Çünki əsas məqsədlərimiz və vəzifəmiz yeganə problemimiz olan işğal altındakı torpaqlarımızı düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.

Reşad CƏFƏRLİ, "Azərbaycan"

Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı bütün məhdudiyyətləri bir Qərarla cəmləşdirdi

Sentyabrın 12-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarı imzalanıb. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Qərar əsasən 2020-ci il 14 sentyabr saat 06:00-dan etibarən:

- Bakı Metropolitenində səmişindəşimə fəaliyyəti bərpa edilir;
- sentyabrın 30-dək digər ictimai nəqliyyat növləri kimi şənbə və bazar günləri metropolitenində səmişindəşimə fəaliyyətinə fasilə verilir;
- çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir.

Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır:

- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çixış;
- ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları;
- "ASAN xidmət" və DOST mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;
- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkənlərdə yas mərasimlərinin təşkil və keçirilməsi;
- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-ictimai tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);

- tədbirlərin təşkil üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkənlərdə ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkil;
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yeni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
- istirahət və əyləncə məkənlərinin, həmçinin uşaq əyləncə məkənlərinin (bulvar və parkların ərazisində daxil olmaqla) fəaliyyəti;
- muzey və sərqi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkənlərinin fəaliyyəti;

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;
- idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
- masaj və hamam xidmətlərinin göstərilməsi;
- Əlavə olaraq sərleşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində, həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;
- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkənlərdə

müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmanın qadağan edilməsi;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repertor xidmətlərinin həyata keçirilməsi;
- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyun yeri fəaliyyəti;
- 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində səmişindəşimə fəaliyyətinin dayandırılması.

Bu Qərarla qeyd edilmiş məhdudiyyətlər istisna olmaqla bütün iş, xidmət və digər sahələrdə fəaliyyətə icazə verilir.



Biz birlikdə güclüyük!

Əvvəli 1-ci səh.

Azərbaycan hökuməti ilk gündən global böhranla hərtərəfli mübarizə aparır. Ölkəmiz pandemiyanın yayılmağa başladığı zamanlardan təcili bələyə qarşı qətiyyətli tədbirlərə başladı. Dövlət infeksiyanın yayıldığı ilkin mərhələdə vəziyyəti ciddi nəzarət altında saxlayaraq əhalinin sağlamlığını, təhlükəsizliyini və sosial rifahının təmin edilməsi sahəsində bütün tədbirləri çəvik şəkildə həyata keçirdi. Virusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu, lazımi işlər vaxtında və operativ şəkildə həyata keçirildi. Ölkənin səhiyyə infrastrukturuna qısa zamanda koronavirusla mübarizəyə istiqamətləndirildi ki, bu da pandemiyanın mümkün fəsadlarını minimuma endirdi. Bakı şəhəri və regionlarda müasir texniki təchizatı olan modul tipli xəstəxanaların quraşdırılması, yeni tibb müəssisələrinin, laboratoriyaların açılması, ölkənin səhiyyə sisteminin əlavə 4100 çarpyılıq ehtiyat yeri ilə təmin olunması, sərt karantin dövründə işsizlərə, əhəlinin aztəminatlı təbəqəsinə, həmçinin pandemiya zamanı zərər çəkmiş sahibkarlıq subyektlərinə dəyər zərərinin azaldılması məqsədilə sosial və maliyyə dəstəyinin göstərilməsi və bu istiqamətdə görülən digər işlər dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının ən bariz nümunəsidir. Qısa vaxtda 45 müasir laboratoriyaların açılması, 990 mindən çox test keçirilməsi ölkəmizdə insan sağlamlığı və həyatının qorunmasına göstərilən qayğının ifadəsidir. Həkimlərə xüsusi diqqət göstərilməsi, səhiyyə sisteminə çalışanların daim dövlət qayğısı ilə əhatə olunması, Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan həkimlərin ölkəmizə dəvət edilməsi bu sahədə müsbət nəticələr əldə edilməsinə səbəb oldu.

Vaxtında qəbul edilən düzgün qərarların yüksək keyfiyyətlə icrası ölkəmizdə virusu nəzarətdə saxlamağa səviyyəyə endirdi. Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus infeksiyasının yayılması məhdudlaşdırıldı, yoluxma hallarının sayında azalmaya nail olundu. Pandemiya ilə mübarizə istiqamətində görülən əsaslı işlər sayəsində son aylar infeksiyaya yoluxma sayında müsbət tendensiyanın davam etməsi yumşalmalara



Azərbaycanda normal həyata dönüş sürətlənib

Müsbət dinamikni saxlamaq və yaxın gələcəkdə tam normal həyata qayıtmaq hər kəsin sosial məsuliyyətindən asılıdır

sürətlə keçidə rəvac verdi. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər şəhər və rayonlarda sərbəstləşdirilmiş xüsusi karantin rejimi tətbiq edildi. Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bezi məhdudiyətlər aradan qaldırıldı və yumşalmalar təmin edildi. Sentyabrın 8-dən isə restoranların daxilində xidmət göstərməsinə icazə verildi. Rayonlara gediş-gəlişə əlaqədar tətbiq olunan məhdudiyətlər aradan götürüldü. Lakin avtobus və

qatar ilə şəhərlərarası sərnişin daşıyıcı təbiiq edilən qadağa hələ də qüvvədədir. Yeni vətəndaşlar yalnız şəxsi avtomobilləri ilə bölgələrə gedib-gələ bilərlər.

Təhsil nazirinin əmrinə əsasən, sentyabrın 15-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə təbiiq edilməklə tədris planlarına müvafiq təşkil olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 oktyabr tarixdən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabrdan isə digər rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Hazırda polis əməkdaşları tərəfindən paytaxtla yanaşı, Sumqayıt və Abşeronda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gücləndirilmiş nə-

zarət profilaktik-maarifləndirmə tədbirləri görülür. Mövcud sanitariya-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə qapalı məkanlar, restoranlar, marketlər və apteklərdə reydlər keçirilir. İctimai işə obyektində aparılan müşahidələr zamanı aşkar edilən qayda pozuntuları polis tərəfindən qeydiyyata alınıb. Həmin obyekt sahibləri barəsində inzibati protokollar tərtib edilib. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar. Reydlər zamanı polis tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitariya-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Azərbaycan COVID-19-la mübarizədə çox uğurlu fəaliyyət göstərir, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Aylardır dövlət tərəfindən aparılan mübarizə, vətəndaşlarımızın qoyulan qaydalara məsuliyyətlə riayət etməsi sayəsində ölkəmizdə normal həyata dönüş sürətlənib. Hazırda əsas məsələ əldə olunan müsbət dinamikni, uğuru qorumaqdır. Statistika əldə olunan müsbət dinamikni saxlamaq və yaxın gələcəkdə tam normal həyata qayıtmaq hər kəsin sosial məsuliyyətindən asılıdır. Yumşalmalara gəldikdə, məhdudiyətlərin aradan qaldırılması pandemiyanın başa çatması anlamına gəlməməli və insanlarda arxayınlıq yaratmamalıdır. Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Ona görə də qədar ki peyvənd tapılmayıb hər kəs ikiqat məsuliyyətlə olmalıdır. İnsanlar COVID-19-la birgə mühitdə yaşamağı öyrənməlidir. Müvafiq gigiyenə qaydalarına riayət edilməsi artıq vərdiş halını almalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın dünya tibb təcrübəsinə əsasən müəyyənlaşdırıldığı qaydalardan icrasını pandemiya adət itki ilə çıxmağın ən optimal yoludur. İnsanlarımız yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyenə qaydalarına əməl etməklə, sosial məsafəni qorumaq, maska taxmaq, mövcud qaydalara ciddi əməl etməklə özlərini və çevrələrini qoruya bilərlər.

Xayalə MURADLI, "Azərbaycan"



Paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırığı və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində sentyabrın 12-də şəhər saatlardan etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtda əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti - on ikinci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Gün ərzində həm paytaxtın mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyinə nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV vasitəsilə xəbərdar edililib.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi, 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak ediblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafika uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, heyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdiriblər.

Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Bu istiqamətdə bütün lazımi tədbirlər görülür.



Azərbaycanda koronavirus infeksiyasından 167 nəfər sağalıb, 135 nəfər yoluxub

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı olan vəziyyət	
Bu gün	12.09.2020
Ümumi say	38172
Səhərləndirilmiş say	35607
Yoluxmuş say	2006
Səhərlənmiş say	1002727
Ölüm sayı	559
Yeni yoluxma faktı	135
Yeni sağalma faktı	7351
Ölüm sayı	2

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 167 nəfər müalicə olunaraq sağalıb, 135 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxması 2 nəfər vəfat edib. Hazırkı dövrdə ölkəmizdə 38 min 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib. Aktiv xəstə sayı 2006 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 2 min 727 test aparılıb. Dünənki test sayı isə 7351-dir.

Bərdə rayonunda Qarabağ müharibəsi əlili üçün ev tikilir

Bərdə rayon Hacıhəmədi kəndində yaşayan II qrup Qarabağ müharibəsi əlili İsmayıl Rüstəmov üçün ev inşa edilir.



İsmayıl Rüstəmov AZƏRTAC-a bildirib ki, evini özü tikmək istəsə də, hər zaman vətəndaşlarının yanında olan dövlətimiz ona bu sahədə böyük dəstək olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi sayəsində onun üçün ev tikilməyə başlandı. Evin tikintisi artıq başa çatır. Dam örtüyü vurulub, su, istilik və elektrik xətləri çəkilib. Hazırda suvaq işləri aparılır. Yaşayış evinin sahibinə oktyabr ayında təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bərdə rayonunda Qarabağ müharibəsi əlliləri və şəhid ailələri üçün ötən il 21 fərdi ev inşa edilib. 2020-ci il üçün isə rayonda bu kateqoriyadan olan ailələrə 19 fərdi ev tikilib. Ümumilikdə isə respublikamızın bütün bölgələrində bu istiqamətdə ardıcıl iş aparılır. Ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqədar illiyyəti olan şəxslərə 8172 mənzil və fərdi ev təqdim edilib. Dövlət başçısının tapşırığına əsasən bu il şəhid ailələrinə və müharibə əllilərinə rekord sayda olmaqla azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 584 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 30 fərdi ev) verilib. Qalan mənzillər və fərdi evlər də ilin sonunadək verəcək.

9 ayda 584 mənzil, 150 avtomobil

Əvvəli 1-ci səh.

İşsiz vətəndaşlara hər ay ödənilən 190 manatlıq bərdəlik müavinətlər ümumilikdə 333 milyon manat təşkil etdi. 85 min ailəyə, aylıq orta məbləği 225 manat olmaqla ünvanlı sosial yardım verildi. Yeni iqtisadiyyatdakı tənəzzülə baxmayaraq, cənab İlham Əliyevin təxirə salmadan reallaşdırdığı sosial layihələr bir daha Azərbaycanın həm də sosial dövlət olduğunu təsdiqlədi.

Bununla yanaşı, Azərbaycan əzəmətli ölkələrdən biridir ki, həm də sosial mənzil layihələri həyata keçirir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alıb. Məhz bu çətin dövrdə də cənab İlham Əliyev əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əllilərin, qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman kiçik diqqət mərkəzində saxladı. Bu kateqoriyadan olan vətəndaşların sosial rifahının, mənzil-məişət probleminin həlli istiqamətində çox mühüm addımlar atıldı.

Şəhid ailələri və müharibə əllilərinə bu ilin 7 ayı ərzində 554



mənzil tikilərək təhvil verildi. Sentyabrın 9-da Lənkəran rayonunda inşa edilmiş 14, sentyabrın 10-da isə Ağstafa rayonunda 16 fərdi yaşayış evinin şəhid ailələrinə və Qarabağ müharibəsi əllilərinə təqdim edilməsi də bu prosesin tərkib hissəsidir.

Göründüyü kimi, bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə genişlənir. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına

əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əllilərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Lənkəran və Ağstafa rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 584 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 30 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək verəcək.

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqədar

əlliliyyəti olan şəxslərə 8172 mənzil və fərdi ev verilib.

Həmçinin müharibə əlliləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil hədiyyə edilib. Bu il onlara 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 150-si təqdim edilib. İlin sonunadək daha 250 avtomobil də verəcək. Bu vaxta qədər isə müharibə əlliləri və onlara bərabər tutulanlar 6900 minlik avtomobil ilə təmin olunublar.

Bu il həmçinin məcburi köçkün ailələri üçün də şəhərciklər salınıb, fərdi evlər tikilib. Dövlət başçısı bu il 7 mindən çox məcburi köçkün ailələrinin mənzillə təminatı üçün ediləcəyini vurğulayıb. Məhz pandemiya ilə mübarizə dövründə, bu ilin may ayında "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi, iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əllilərinə ümumilikdə 62 mənzil, 50 avtomobilin verilməsi də bunu təsdiqləyən realdır.

Avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətər rayonunun Buzovna qəsəbəsində yenidən tikilən 99 mənzildən ibarət yeddimmərtəbəli yataqxana binasının açılışı isə təsdiq etdi ki, köməyə ehtiyacı olan vətəndaşların

problemləri daim diqqət mərkəzində saxlanılır.

Əlbəttə, bu, bir daha təsdiq edir ki, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti, qayğısı nəticəsində ölkəmizdə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əllilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı programı ildən-ildən genişlənir.

Son 17 ildə Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti göz önündədir. Cənab İlham Əliyev məhz pandemiya ilə mübarizə dövründə də xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Böhran şəraitində əhalinin sosial rifah halının yüksəldilməsi - vətəndaşların əməkdaşlıq və pensiya təminatının yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, paytaxtda və bölgələrdə müasir sosial infrastrukturun yaradılması prioritet olaraq qalır.

Bütün bunlar onu deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlıdır. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanları var.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Yaxın gələcəkdə Azərbaycan regionun mühüm elektrik enerjisi ixracatçısına çevriləcək

Əvvəli 1-ci səh.

525 meqavattlıq "Sumqayıt", 800 meqavattlıq "Cənub", 400 meqavattlıq "Şimal-2", 300 meqavattlıq "Səngəçal" kimi yüksək gücə malik elektrik stansiyaları, eləcə də "Mingəçevir" İES bu gün ölkənin enerji təminatında önəmli rol oynayırlar.

Mələmduz ki, elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istifadəçilərə çatdırılması da mühüm sahədir. Bu səbəbdən dövlət başçısının tapşırığı ilə ölkədə yeni elektrik yarımstansiyaları tikilir,

həmçinin magistral və yerli əhəmiyyətli elektrik xətləri çəkilir. Məqsəd elektrik enerjisinin itkisinə yol verməməklə onu istifadəçilərə çatdırmaqdır. Bu istiqamətdə icra edilən layihələr sayəsində son illər elektrik enerjisinin itkisi minimum səviyyəyə düşüb.

Heç kəmə sirr deyil ki, ötən əsrin 90-cı illərində elektrik enerjisinə tələbat ilk növbədə sosial xarakter daşıyırdı. Çünki həmin dövr indiki qədər istehsal, emal və xidmət müəssisələri fəaliyyət göstərirdi. Yeni əsas məsələ əhalinin elektrik ener-

ji ilə təmin etmək idi. Ölkəmiz inkişaf etdikcə, xüsusilə qeyri-neft sektorunun fəaliyyət sahələri genişləndikcə enerjiyə olan tələbat dəfələrlə artdı. Son 16 ildə ölkədə yüzlərlə sənaye, emal, kənd təsərrüfatı, turizm və sosial obyektlər istifadəyə verilsə də, görülən işlər sayəsində bu gün həmin obyektlərin enerji tələbatı tam ödənilir. Üstəlik, Azərbaycan bu gün həm də elektrik enerjisi ixrac edən ölkədir.

Qarşdakı illərdə isə ölkənin dinamik inkişafı enerjiyə olan tələbatı daha da ar-

tıracaq. Bunun üçün yeni elektrik stansiyalarının tikintisinə ehtiyac var. Bu istiqamətdə xarici investitorlara yaradılan əlverişli şərait öz bəhrəsini verir. Xarici investitorlar tərəfindən Azərbaycanada 440 meqavatt gücündə külək və günəş elektrik stansiyalarının tikilməsi istiqamətində aparılan işlər buna sübutdur. Prezident İlham Əliyev xarici və yerli investitorları ölkəmizin bu sektoruna sərmayə qoymağa dəvət edərək demişdir: "Yerli və xarici şirkətlərə bildirmək istəyirəm ki, biz ene-




nəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Biz xarici və yerli investitorları istilik elektrik stansiyalarının tikilməsinə dəvət edirik. O cümlədən onları su elektrik stansiyalarının və bərpə olunan enerji stansiyalarının tikintisinə cəlb etmək istəyirik".

Hazırda Azərbaycan Cənubi Qafqazda elektrik enerjisinin istehsalında lider ölkədir. Biz daxili tələbatımızı ödəməklə yanaşı, qonşu ölkələrə enerji də ixrac edirik. Hədəf isə daha çox enerji istehsal edərək regionun əsas ixracatçısına çevrilməkdir.

Rüstəm KAMAL, "Azərbaycan"



Mədəniyyət



Görkəmli aktyorlarımız

Azərbaycan teatr tarixində bir-birindən mənalı, müxtəlif, sadə göründüyü qədər də mürəkkəb xarakterli obrazlar yaradan tanınmış korifey sənətkarlarımız az olmayıb. Onlardan biri də realist aktyor məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüş Səyavuş Aslan idi. O, Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların mahir ifaçısı kimi daim xatırlanır. Adı çəkiləndə yoxluna heyfslənməyə bilmirson. Kimsə düşünür ki, o, bir daha səhnəyə çıxmayaacaq, sevimli tamaşaçıların düşüncə-düşündürə güldürüb ağlatmayacaq. Səyavuş Aslan bütün janrlarda özünü təsdiq etməyi bacaran sənətkarlardan olub.



maşağını güldürməyib, eyni zamanda onu düşündürməyi bacarıb. Yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri açıq göstərib, incəlikləri ilə tamaşaçının yaddaşına həkk edə bilib.

Nəsibə Zeynalova, Əliqə Ağayev, Hacıbaba Bağirov, Eldəniz Zeynalov kimi güllüş ustalarını bizə daha yaxından tanıdan kiçik səhnəciklərdə də bir cütlik diqqəti çox çəkirdi. Bu, Səyavuş və Ofeliya Aslan cütüyü idi. Hələ ömrünün gənclik illərində kiçik həcmli tamaşalarda, komik səhnəciklərdə əsasən ər-arvad duetində onları görürdük. İstedadları ilə qısa zamanda sevimli səhnə ulduzlarına çevrilmişdilər. Bu aktyorlarsız səhnədə sanki nəse çatışmırdı:

hangir Məmmədovun "Qaçırılmış qız"ında Qəmzəli, Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan"ında Orduxan bəy və s. kimi bir çox rəngarəng obrazlar yaradır. M.Qorkinin "Həyatın dibində" əsərində Luka, R.Əlizadənin "Günah"ında Ağaləli, M.F.Axundzadənin "Sərgüzaştı-vəzir-xanı Lənkeran"ında Mirzə Həbib, V.Şekspirin "Hamlet"ində Poloni, Ə.Əmirinin "Varlı qadın"ında Sarı və s. yadda qalan rolların yaradıcısı kimi tanıdığımız Səyavuş Aslan eyni zamanda televiziya tamaşalarında da yüzdan çox obrazın ifaçısı olub.

Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Səyavuş Aslan zəngin yaradıcılıq axtarıları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. Teatrı yanaşı, ekran əsərlərində yaratdığı obrazlar həm xarakter, həm də janr baxımından rəngarəngliyi ilə seçilib.

Çoxsaylı tamaşalarda, sənədi və bədii, eləcə də televiziya filmlərində çəkilən Səyavuş Aslan öz improvizasiya maharəti sayəsində çox şeyə nail olub. Onun ustalıqla yaratdığı, tələb olunan səviyyəyə çatdırdığı rollar komikliyi, inca yumoru, dərin psixoloji yozumu ilə seçilib. Bununla da aktyor tamaşaçı sevgisi qazanıb. Bu baxımdan xoşbəxt sənətkarın yaradıcılıq bioqrafiyasına 50-dək filmin adı daxil olub. "Adam ol", "Adı sənin, dadi mənim", "Aktrisanın təbəssümü", "Bakir adaxlı", "Bəyin oğurlanması", "Cin mikroyadında", "Bizim qəribə taleyimiz", "Əhməd haradadır?", "Əzəbi yollar", "Qəm pəncərəsi", "Ulduz", "Yaşıl eynəkli adam", "Hacı Qara", "Köç", "Qaynana", "Yol əhvalatı", "Yuxu" və s. ekran əsərlərinin hər birində Səyavuş Aslanın yaratdığı xarakterlər uzun müddət filmlərin kinoteatrlarda anlaşıqla qarşılaşmasına səbəb olub.

Hər şeyin iki və sonu olduğu kimi, insan həyatının da əvvəli-axırı var. Bəxtəvər o insanlardır ki, heyatdan köç etdikdən sonra da yad edilib, xatırlanıb, xalqa, dövlətə, millətə layiq övlad, vətəndaş olduğunu saf əməlləri və dəyərli fəaliyyətləri ilə təsdiqləyirlər. Uzun sürən xəstəlikdən sonra, dünyaya göz açdığı Xəzər sahiliində, doğma Bakıda 2013-cü il iyunun 27-də bədiyyət yuxusuna gedən, həyatın acısı, səhnənin güllüşü boyuna və taleyinə biçilən Səyavuş Aslanın son mənzili, ziyarət yeri II Fəxrə xiyabandır.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Həyatın acısı, səhnənin gülüşü boyuna biçiləndə...



...1935-ci ilin sentyabrında Bakıda doğulan Səyavuş Məmmədəğlı oğlu Aslanov 1947-1953-cü illərdə Ataməğlən Rzaevinin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində həvəskar kimi aktyor sənətinin sirirənə yiyələnməyə başlayıb. 1954-cü ildən sonra bir müddət Musiqili Komediya Estrada truppasında, bir il Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdıb və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yarımdən heyətinə işə götürülüb. Taleyi özünə gülməli aktyor elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla yaratdığına görə əsas heyətə qəbul edilib. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.

Səyavuş Aslan uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri kimi tanınıb və sevilib. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri vəzifəsində çalışmaqla yanaşı, bir çox obrazların mahir ifaçısına çevrilib. Televiziya tamaşalarında yüzdən çox obraz yaradan aktyorun kinoda da bəxti özünə gülbü: 46 bədii filmə çəkilib.

Görkəmli aktyor təkrarolunmaz fərdi üslubu ilə yumor anenələrini yaradıcılığı boyu həmişə uğurla davam etdirib. O, bütün janrlarda özünü sinayıb və hər bir rolunu ustalıqla canlandıraraq onu xarakter səviyyəsinə qaldırıb. Yaradığı obrazlarla təkə tə-

bir boşluq, sönüklük və süstlük duyulurdu. Lakin elə ki, həmin cütlik üstəgəl Nəsibə xanım Zeynalova səhnədə görünürdü, tamaşadan doymaq mümkün deyildi. Buna görə səhnəyə ilk addımdan başlamış anı mihikasına, jestində hər məqamı gülüş, qəh-qəhə yaratsa da, sonradan tamaşaçıda düşündürücü hal yaradırdı. Güllə-güllə ağıdan sənətkar tamaşaçısını belə bağlayırdı obrazları.

Şıxal Qurbanovun "Özümüz bilirik"ində İlişov, Məhərrəm Əlizadənin "Altı qızın biri Pəri" əsərində Firuzbala olan Səyavuş Aslan Sabit Rəhmanın "Ulduz"unda Şubayı yaradır, "Hicran"ında isə Dadaşbəylə çevrilməyi məharətlə bacarırdı. Ca-

Milli kino incilərimiz

Altmış yaşlı "Koroğlu"

Xalq öz qəhrəmanlarına bütün dövrlərdə sevgi və həssaslıqla yanaşır. Onları öyüb, vəsf edib, necə deyirlər, tərifini göylərə qaldırıb. Qəhrəmanların şənina nağılları, əfsanələri, dastanları belə yaranıb. Zaman keçdikcə illər, qorinalar, osrlar bir-birini əvəz edib. Dahiyanə kəşflər, böyük texniki tərəqqi köhnə dünyaya yeni-yeni qaydalar gətirib, onun hüsnünü bəzoməklə yanaşı, insanların həyat tərzini, düşüncəsini dəyişib. Ancaq nə zamanın, nə də yeniliklərin dəyişib bilmədikləri də az olmayıb. Bunlardan biri də xalqın öz qəhrəmanlarına münasibətidir.



Ədəbi-bədii nümunələrdə vəsf edilən igidlər vaxt keçdikcə həm də rəsm əsərlərində əbədyləyər qazanıblar. Kino kaşf edilib. Bundan sonra xalqın şücaətli övladları həm də ekran qəhrəmanları olublar.

Azərbaycanın ilk rəngli, tammətrajlı, genişekranlı bədii filmi

"Koroğlu" filmi də əfsanəvi qəhrəman Koroğlu haqqında eyniadlı məşhur xalq dastanının ekran variantıdır. Azərbaycan xalqının yadelli işğalçılarına və yerli zülmkarlara qarşı apardığı mübarizədən bəhs edən film 1960-cı ildə ekranlara çıxıb. Filmin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Hüseyn Seyidzadə, operatorları Vladimir Meybom, Fyodor Dobronravov, rejissoru Məmməd Əliliidir.

"Koroğlu"ya Cahangir Cahangirovun bəstələdiyi musiqi Filmlər İctisadi İdarəsinin Simfonik Orkestri ifa edir. Dirijor A.Roytmandır. Mahnıların mətnini Zeynal Cabbarzadə və Tələt Əyubov yazıblar. Filmdə mahnıları Şövkət Ələkbərova və Lütfiyar İmanov ifa ediblər.

Rollarda Əfrasiyab Məmmədov (Rövşən (Koroğlu)), Leyla Bədirbəyli (Nigar), Ağadadaş Qurbanov (Həsən xan), İsmayıl Dağıstanlı (Vəzir), Mərziyə Davudova (Daye), Əli Qurbanov (Aşiq Cünun), (Ali kişi) və başqaları çəkilib.

İlk rəngli, tammətrajlı, genişekranlı bədii film olan "Koroğlu"nun çəkilişi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40-ci ildönümünə həsr edilib.

Əfsanəvi qəhrəmanın ekran həyatı

Əvvəlcə onu qeyd edək ki, belə mövzularda film çəkməyin üstün cəhətləri var. İlk növbədə ona görə ki, ekranlaşdırılan əsər tamaşaçılara məlumdur. Filmdə baş verən hadisələr, qəhrəmanlar doğmadır. Koroğlunun isə demək olar ki, bəxti ikitərəfli gətirmişdi. Həm dastan qəhrəmanı idi, həm də Üzeyir Hacıbəyli kimi dahi bəstəkar yaradıcılığının zirvəsi hesab edilən "Koroğlu" operasını bəstələmişdi. Beş pərdəli bu əsərdə Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansamblar, balet nömrələri yaratmışdı. İlk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaşaya qoyulan və böyük rəğbətə qarşılanan "Koroğlu" operasına maraq heç vaxt azalmadı. Bu gün də opera səhnəmizin ən baxımılı tamaşalarından biridir. "Koroğlu" filmində də geniş tamaşaçı auditoriyası qazanacağı gözlənilən idi.

Ancaq bu qədər məlum və məşhur bir mövzunu ekran əsərinə çevirməyin mürəkkəb tərəfləri də mövcud idi. Belə ki, tamaşaçıların eksəriyyətinin fikrində, xəyalında xalq qəhrəmanı Koroğlunun obrazı var. Onu ekranda dolğun şəkildə görmək niyyətindədirlər. Odur ki, "Koroğlu"nu yaradıcı heyətinin daha tələbkar tamaşaçılara qarşılaşması başadüşülən idi. Məsələnin daha mürəkkəb tərəfi

isə sovet hakimiyyətinin bütün məsələləri kimi kino sənətinə də siyasi münasibət bəsləməsi qarşısında dururdu. Sovet üsul-idarəsi xalqların milli qəhrəmanlığı dastanlarını birmənəli yavaş-yavaş "Koroğlu", "Qaçqan Nəbi" kimi dastanların qəhrəmanları sovet düşüncəsinə görə, xanlara, bəylərə qarşı mübarizə aparıblar. Ona görə də həmin dastanların öyrənilməsi və təbliği fəhlə-kəndli hökumətinin ideologiyasına uyğun olaraq yüksək dəyərləndirilib. Yalnız həmin qəhrəmanların bütövlükdə milliyyətə, rejimə qarşı deyil, fərdlərə qarşı mübarizə aparmaları mənfii qiymətləndirilib.

Koroğlunu sovet dövrünün qəhrəmanına çevirmək cəhdləri...

Varlıların sərvətini əllərindən alıb yoxsullara paylayan Koroğluya münasibətlə kommunist ideyasını tələq etməyə çalışırdılar...

Üzeyir Hacıbəylinin "Koroğlu" dastanının motivləri əsasında yazıldığı operadan iyirmi üç il sonra "Koroğlu" filmi ekranlarda görüldü. Kino sənətinin imkanları daha geniş olduğundan bu dəfə xalq qəhrəmanı daha çox tamaşaçı ilə "görüşdü". Ancaq istedadlı kinorejissor Hüseyn Seyidzadənin ekranlaşdırıldığı film birmənəli qarşılanmadı. Mütəxəssislər belə fikir irəli sürürdülər ki, filmde Koroğlu, onun mübarizəsi siyasi təbliğatla birləşdiyi üçün qəhrəmanlıq dastanının məzhi və məramı təhrif edilib. Kinosünas Aydın Dadaşov yazırdı: "Hüseyn Seyidzadənin quruluş verdiyi "Koroğlu" filmində (ssenari müəllifi Sabit Rəhman, 1960) ədəbi əsasını Məmməd Hüseyn Təhməsinin tərtib etdiyi dastanın ana qolu təşkil etsə də, eposun minilliklərin yaddaşından gələn mifoloji qaynaqları sosializmə tabe edilib". Daha sonra kinosünas göstərdi ki, "Koroğlu" filmi dövrün tələbinə tam uyğun gəlirdi: "Bu gün həmin tələblər yoxdur, amma film qalır. Ehtiraf edək ki, nə qədər sevimli qəhrəman olsa da, "Koroğlu" seyrcini cəlb etməyən film kimi yaddaş hopub. İlk baxışda bunun "günahı" baş rolun ifaçısı, aktyor Əfrasiyab Məmmədovda görünür. Həqiqətən də, aktyor ilə obraz arasında nisbi zahiri oxşarlıq var, lakin aktyor Koroğlu kimi sevimli qəhrəmanı kino qəhrəmanı kimi sevdirmə bilirdi".

Münasibət birmənəli olmasa da, bu həqiqət dəyişməzdir ki, "Koroğlu" filmi Azərbaycan milli kino sənətinin bir səhifəsidir. Ekran əsəri yaradıcı kollektivin böyük əməyinin bəhrəsidir.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Xəbərlər

"Komandir" ekranlara gəlir

Yeni çəkiləcək bədii film şəhid general Polad Həşimovun qəhrəmanlığından bəhs edəcək

Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ haqiqətlərindən bəhs edən bədii film çəkiləcəyi planlaşdırılıb. "Komandir" adlı ekran əsərini ssenarisi artıq hazırdır. Onun müəllifi, rejissor Cəlaləddin Qasimovun sözlərində görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də əvvəllər ermənilərin Azərbaycana qarşı qərar əməllərindən danışan film redaktoru Əməkdar incəsənət xadimi, tanınmış kinosünas Aydın Kazımzadədir.



Real hadisələrə əsaslanan ssenaridə baş verənlərin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır. Rejissor bildirdi ki, film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: "Azərbaycan xalqının qəhrəman oğlu, Qarabağ müharibəsində şəhid olmuş general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr edilən "Komandir" bədii filmi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları, vəhşilikləri ekrana çıxarmaqla, bir daha dünyəvi tamaşaçılarda müharibəsinə verəcək".

Xatırladaq ki, Cəlaləddin Qasimov son illər "Səllərin arxivi" adlı bədii və bir neçə sənədi, o cümlədən "100 il şərəfli ömrü", "Nobel qardaşları" və s. filmləri ilə tanınır. Onun "Səllərin arxivi" filmi onlarla beynəlxalq festivalda medal qazanıb.

"Xəzər dalğaları" adlı I Bakı Beynəlxalq Suluboya Festivalı

Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, İWS Globe - Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Könüllülər ili" çərçivəsində "Xəzər dalğaları" adlı I Bakı Beynəlxalq Suluboya Festivalına start verilib.



Festival sulu boya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiətini, tarixi abidələrini, mədəniyyətini, həmçinin müasir inkişafı dünyaya göstərmək məqsədilə keçirilir.

"Xəzər dalğaları" adlı I Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində ustad dərsləri davam etdirilir.

"Azərbaycan"

Sənət məbədlərimiz

Azərbaycanda teatr memarlığı

XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin strukturuna daxil idi. Peşkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirləşirik. Alimlər sübut edirlər ki, teatr tamaşasının tələbi bədii-estetik zövqün kökündə binanın texniki imkanları mühüm yer tutur. Teatr binasının arxitekturası müxtəlif şəkildə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyətlərini müəyyənləşdirir.



1873-cü ildə görkəmli maarifçi Həsən bəy Zeydabir bir qrup azərbaycanlı ziyalı ilə Mirzə Fətəli Axundzadənin "Sərgüzaştı-vəzir-xanı Lənkeran" komediyasına səhnə həyatı verir. Bununla da milli teatr tariximizin ilk səhifəsi yazılır. Şərqdə ilk peşkar teatrın məhz Azərbaycanda - bizim ölkədə yaranması isə mədəniyyət tariximizin əhəmiyyətli hadisəsi olur. Bu dövrdə dünya teatrının müxtəlif inkişaf mərhələlərində formalaşan bədii zövqlərə uyğun olaraq teatr tamaşalarının oynanılması üçün tikilən binaların memarlığında da böyük və əsaslı dəyişikliklər aparılmağa başlanılır.

Tağıyev teatrı

Milyonçu H.Z.Tağıyev Bakıda "əsl teatr binası" inşa etmək fikrinə düşür. 1882-ci ildə o, təsdiq edilməsi üçün idarəyə öz şəxsi sənədində Qorçaqovskaya və Merkurievskaya küçələrinin arasında tikiləcək binanın layihəsini təqdim edir. Sahə şəhərin mərkəzində yerləşirdi və məkan baxımından varlılar yaşayan məhəllələrdən bir az kənarda yerləşən Teatr meydanını üstələyirdi.

Layihə 35 vərəq üzərində hazırlanıb. Binanın ucaldılmasına mühəndis-technoloq Ferdinand Lemkul nəzarət edirdi. XIX əsrin sonlarında tikilən Tağıyev teatrı Bakıda bu qəbildən yeganə kapital bina olaraq, öz fəaliyyəti dövründə dəfələrlə rekonstruksiya yerləşdirilib.

Şuşa teatrı

Bundan əvvəl isə ilk həvəskar teatr tamaşası Şuşada qoyulmuşdur. Şuşanın iqtisadi cəhətdən əlverişli güzəranı burada tamaşa binalarının, teatrın, sirk yaranmasına səbəb olur. Sırf bu məqsədlər üçün müxtəlif iri, uyğun binalardan istifadə edilirdi. Şuşa teatrı özəl binada yerləşirdi. Müasirlərin fikrinə, o, "gözləndirilməmiş" əsərlərə, zövqlə işlənmiş lojalara malik idi və çoxsaylı tamaşaçı cəlb edirdi".

Şamaxı teatrı

Beləliklə, yeni memarlıq mövzusu olan tamaşa binaları artıq XIX əsrin birinci yarısının sonlarında Azərbaycan şəhərlərinin strukturuna daxil olur. Qubeniya mərkəzi sayılan Şamaxı öz mədəni səviyyəsi ilə bir çox Qafqaz şəhərləri arasında seçilib. Burada 1857-ci ildən əhəlinin artan marağına səbəb olan həvəskar tamaşalar qoyulurdu və bu hal yerli teatr həvəskarlarını şəhərdə teatr təşkil etmək fikrinə gətirdi. Şamaxıda yer tapmaq çətin idi. Özel binalar uyğun gəlmirdi, dövlət binası isə yox idi. Yeni teatr binasının inşasına vəsait də olmadı. Ancaq çıxış yolu tapıldı. Şəhərin mərkəzi rayonlarının birində "Duz mağazası"nın köhnə, boş, iri daş binası təşəbbüskarlardan diqqətini cəlb etdi. Qafqaz namestnikindən razılıq alındıqdan və Şamaxı sakini Ağabəy Zeynalov bəy oğlunun rekonstruksiya üçün 1500 rubl vəsait ayrılmasından sonra tikinti işlərinin aparılmasına başlandı.

Təşkilatçılar şəhər memarının müavini Qasim bəy Hacıbababəyovə müraciət etdilər. Memar Qasim bəy Avropa teatr binalarının spesifikasiyasını bilməsə də, işin mahiyyətini dərk edərək, şəhər teatrının çox özəl bir layihəsini tərtib etdi. Peşkar teatrın xeyli sonralı yaranmasına baxmayaraq, Şamaxı teatrı Azərbaycanda ilk tamaşa binası olmuşdur. Teatrın açılışı 17 aprel 1858-ci ildə olmuşdur.

Təşkilatçılar şəhər memarının müavini Qasim bəy Hacıbabəyovə müraciət etdilər. Memar Qasim bəy Avropa teatr binalarının spesifikasiyasını bilməsə də, işin mahiyyətini dərk edərək, şəhər teatrının çox özəl bir layihəsini tərtib etdi. Peşkar teatrın xeyli sonralı yaranmasına baxmayaraq, Şamaxı teatrı Azərbaycanda ilk tamaşa binası olmuşdur. Teatrın açılışı 17 aprel 1858-ci ildə olmuşdur.

Bakıda teatr binalarının inşası

Bakıda yerli əhəlinin teatr binasına olan ehtiyacı qubernator tərəfindən də qəbul edilib. "Bakının yüksək cəmiyyətinin" xanımaların təşəbbüsü ilə memar Qasim bəy tərəfindən XIX əsrin 60-cı illərində tikilmiş ikimərtəbli özel binada (indiki Nizami adına muzeyin binası) yerləşən Bakı Kübar Cəmiyyətinin zalında hər qış həvəskar tamaşalar oynanırdı. Geniş sahədə yerləşən zalın bir tərəfdən estradası vardı və o, raqs gecələrində qadınlara qonaq otağı kimi xidmət edirdi, tamaşa günlərində isə bütün teatr atributlarına malik improvizasiya səhnəsinə çevrilib.

Təzliklə şəhərdə iki "teatr" deyilən bina yaranır, lakin bunların da heç biri səhnə tamaşalarına uyğun deyildi.

Hazırladı: İ.ƏLİYEV, "Azərbaycan"



Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusu qazılacaq

Əvvəlki 1-ci səh.

Saziş imzalandıqdan bir neçə ay sonra Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Sənədə əsasən, müqavilədə BP-nin və SOCAR-ın hərəsinin 50 faizlik iştirak payı var. Bu sənəd 30 illik müddətə əhatə edir.

Müqavilə sahəsi Xəzər hövzəsinin hüduqları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrə qədər dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.

Azərbaycan mütəxəssisləri hesab edirlər ki, sözügedən sahənin işlənməsi ilə SOCAR və BP arasında əməkdaşlığın yeni mərhələsi başlanmışdır. Bu mərhələ yeni ehtiyat mənbələri aramaqla Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləməyə imkan yaradacaq. Bu da ölkəmizdə neft hasilatının daha onillərlə davam etməsinə töhfə verəcək.

BP də həmçinin bu HPBS-ni SOCAR-la tərəfdaşlığında yeni bir dövrün başlanğıcı adlandırdı. HPBS Milli Məclis tərəfindən ratifikasiya olunduqdan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır. 2015-ci ilin dekabr ayında ikiölçülü seysmik tədqiqat proqramı təhlükəsiz şəkildə sona çatdırılmışdır.

Üçölçülü seysmik tədqiqat proqramı üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin icması müzakirələri aparılmışdır. Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də müvəffəqiyyətlə yekunlaşmışdır. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNtm) tex-

nologiyası vasitəsilə həyata keçirilmişdir.

2016-cı ildə ərazidən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatmışdır. SOCAR-la Perspektivlik haqqında bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir. Eləcə də quyuların qazılacağı yerlər müəyyənləşdirilmişdir.

Əməliyyatçı olan BP şirkəti bu ərazidə dünyanın digər yerlərində dayazsulu hissələrdə geoloji-kəşfiyyat işlərinin aparılması və onların işlənməsi zamanı qazanacağı geniş təcrübə və sərəfətə, eləcə də sənayedə mövcud olan ən qabaqcıl texnologiyalardan istifadə etmək imkanına malikdir.

Saziş üzrə iş proqramı çərçivəsində artıq kəşfiyyat qazması əməliyyatları üçün ƏMSSTQ sənədinin layihəsi də hazırlanıb. Burada kəşfiyyat qazmasının ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nə-

zərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir olunur.

ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

Xatırladaq ki, müqavilə ərazisi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir. Şimal-Şərq perspektiv sahəsində qazılacaq. Potensial karbohidrogen ehtiyatı isə dəniz dibindən təqribən 2500 metr aşağıda yerləşir.

Abşeron yarımadasının dayazsulu hissəsinin işlənməsi böyük layihədir və onun uzun müddətli davam etməsi təsadüfi deyil.

Flora SADIQLI, "Azerbaycan"

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmatbuatçıyı" ASC (012) 440-46-94, (070) 244-17-34

"Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 564-63-45, (050) 214-04-05

"Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

1 aylıq
10,40 (on manat qırx qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin imtahanları keçirilib

Sentyabrın 12-də "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin imtahanları keçirilib. İmtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunan 24 imtahan mərkəzində aparılıb. AZƏRTAC xəbər verir ki, əyani mərhələyə keçmiş 940 namizəddən 867 nəfəri imtahana qatılıb.

İmtahandan əvvəl təşkil olunan brifinqdə "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhəd Hacıyev imtahanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair" metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edildiyini bildirdi.

Qeyd edək ki, imtahana gələnlər sırasında temperaturu 37°C-dən yuxarı olan iştirakçı qeydə alınmayıb.

Əyani mərhələ "Qabiliyyət üzrə yoxlama" və "İdarəetmə bacarıqları" üzrə 2 imtahandan ibarət olub. Qaydalara əsasən, 2 saat ərzində keçirilən "Qabiliyyət üzrə yoxlama imtahanı"nda iştirakçılardan onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırıdığı sualların ümumi sayının ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırıdığı sualların isə ən azı 50 faizini təkrar etmək tələb olunub. Əyani mərhələnin imtahanlarına qatılan 867 namizəddən 728 nəfəri "Qabiliyyət üzrə yoxlama imtahanı"ndan uğurla keçərək "İdarəetmə bacarıqları üzrə imtahan"a buraxılıb.

Qeyd edək ki, əyani mərhələnin "Qabiliyyət üzrə yoxlama imtahanı"nın nəticələri iştirakçılara həmin gün təqdim olunub. "İdarəetmə bacarıqları üzrə imtahan"ın nəticələri 2 həftə müddətində

de yoxlanılaraq iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək. İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarışmada iştirak etmək hüququ qazanacaqdır.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775-i müsabiqəyə qəbul edilib.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadrlar bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Atəşkəs rejimi 32 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərdən də istifadə etməklə atəşkəs rejimini 32 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Bərdə rayonunun Ayqəpər, Mosesqex və Çınarı kəndlərində, Çəmbək rayonunu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Hacıllı, Əlibaylı və Ağdam, Gədəbəy rayonunun Qaravəlior, Zamanlı kəndlərində və ədsiz yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Törtər rayonunun işğal altında olan Göyaxr, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Törtər rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə açılib.

Beynəlxalq aləm

Peru parlamenti Prezidentə impichment tətbiq edir

Peru Konqresi (bipartitli parlament) Prezident Martin Viskarranın vəzifədən kənarlaşdırılması haqqında qətnəmə layihəsini qəbul edib. Impichment tələblərini Peru Viskarranın "mənavi qabiliyyətsizlik" səbəbindən öz vəzifəsini tuta bilməməsi ilə izah ediblər.

Təklifin lehinə 65, əleyhinə 36 deputat səs verib, 24 parlamentar bitərəf qalıb. Bu barədə "Andina" agentliyi xəbər verir.

Təşəbbüsün bəyənilməsi üçün ən azı 52 səs tələb olunub. Martin Viskarranın sentyabrın 14-də parlamentin növbəti plenar sessi-



pozulmasından şübhələniblər. 2018-ci ildə Peru Prezidenti olan Martin Viskarra bir sıra antikorrupsiya islahatlarının həyata keçirilməsini vəd etsə də, parlamentin müqaviməti ilə qarşılaşıb. 2019-cu ilin sonunda Prezident Konqresi buraxıb və yeni parlament seçkiləri təyin olunub.

Qətərdə əfqanların sülh danışıqları başlayıb



Qəterin paytaxtı Doha-da Əfqanıstan Hakimiyyəti və "Taliban" hərəkatının nümayəndələri arasında danışıqlar başlayıb. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Mərasimə ABŞ-ın Dövlət katibi Mayk Pompeo iştirak edib. "Biz sülhə nail olmaq üçün müstəsna imkan istifadə etməliyik", - deyərək rəsmi bəyanatlarını təmin edən keçmiş baş nazir Abdulla Abdulla bildirdi: "Biz zorakılıq dayandırılmalı və mümkün qədər tez barışıq haqqında razılığa gəlməliyik".

"Taliban"ın həmtəsisçisi Molla Əbdül-Qani Bəradər "İslami şəxsi maraqları qurban verməməyə" və danışıqlarda dini müddəaların qəbuluna çağırıb.

"Əfqanıstan ölkədə siyasi sistemini müstəqil şəkildə müəyyən etməli olacaq", - deyərək Pompeo bildirdi və bununla yanaşı, cəmiyyətdə qadınların hüquqlarının qorunacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, fevral ayında "Taliban" hərəkatı ilə ABŞ arasında sülh sazişi imzalanıb. O, xarici qoşunların Əfqanıstandan təcridən çıxarılmasını, hər iki tərəfin əsirlərinin azad edilməsini və taliblərin iştirakı ilə yeni hökumətin formalaşdırılmasını nəzərdə tutur.

Yaponiyada 2 güclü zəlzələ baş verib



Yaponiyanın Honsyu adasının şimal-şərqində yerləşən Miyagi prefekturasında 6,1 bal və 5 bal gücündə iki zəlzələ baş verib.

Yaponiyanın Meteoroloji Agentliyinin məlumatına görə, ilk təkan səhəbe günü yerli vaxtla saat 11:44-də, ikincisi isə 11:50-də qeydə alınıb. Zəlzələnin ocağı 40 km dərinlikdə olub.

Yeraltı təkanlar qonşu Aomori, İvate, Akita, Yamagata və Fukusima prefekturalarında hissə olunub. Sənəmi xəbərdarlığı edilməyib.

Bir sinifdə oxudular, imtahanlarda eyni balı topladılar, eyni universitetə qəbul oldular

Kürdəmir rayonunun Şilvan kəndində eyni sinifdə oxuyan Əhmədova bacıları ali təhsil ocaqlarına qəbul imtahanlarında iştirak edərkən eyni bal toplayıblar.



AZƏRTAC xəbər verir ki, Nurana və Aynurə Əhmədova bacılarının aralarında da bir yaş fərqi olsa da, eyni sinifdə təhsil alıblar. Şilvan kənd orta məktəbinin məzurları olan bacılar bu il ali təhsil ocaqlarına qəbul olmaq üçün imtahanlarda fərqli qrupları seçsələr də, hər ikisi eyni - 490 bal toplayıblar.

Nurana Əhmədova bu barədə danışarkən deyib: "Bir sinifdə oxumağımız baxmayaraq, eyni nəticəni göstərəcəyimiz ağıla da gəlməzdi. Həqiqətən

vaxtda oxumaq çox çətindir. "Əvvəl hazırlığa gedirdik, lakin karantin rejimi ilə əlaqədar olaraq evdə öz gücümüzle hazırlaşmağa çalışdıq. Çünki qarşımıza məqsəd qoymuşduq. Bu yolda bizə kömək olan hər kəsə təşəkkürümü bildiririk", - deyərək əlavə edib.

Müəllim olmaq istəyən bacılar Azərbaycan Dövlət Pedaqoji Universitetinə sənəd veriblər. Aynurə tarix və coğrafiya, Nurana isə riyaziyyat-informatika müəllimi olmağı qarşıya məqsəd qoyublar.

Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfael Məmmədovun sözlərinə görə, rayondan olan məzurların bu il ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr öten illərdən xeyli fərqlənib: "Rayonumuzda 59

ümumtəhsil məktəbi, 2 məktəbdən kənar müəssisə fəaliyyət göstərir. Həmin təhsil müəssisələrindən 45-i tam orta məktəbdir ki, bu il də onların məzurları ali məktəbə qəbul zamanı yüksək nəticələr göstərilib. Məzurlarımızdan 18-i 600-dən, 30-dan çoxu isə 500-dən yuxarı bal toplayıb. Ümumilikdə bu il təhsil müəssisələrini 953 nəfər 11-ci sinif şagirdi bitirib. Onlardan 495 nəfəri ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib və 371 nəfər ali məktəb üçün keçid balını toplayıb".

Qeyd edək ki, Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı orta məktəbindən isə 7 məzmun qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan 6-sı eyni sinfin şagirdləridir.

Pandemiya Paşinyan üçün böyük təhdidə çevrilib

Ermənistanın koronavirusla bağlı vəziyyəti düzgün qiymətləndirməməsi işğalçı ölkəni uçuruma yuvarladıb

Əvvəlki 1-ci səh.

Həm də ölkəyə dəfn və ya anım mərasimində iştirak etmək üçün giriş icazə verilir. Dövlətlərarası yük daşımaqları həyata keçirən sürücülər də ölkəyə girə bilərlər. Bununla belə onlar tibbi müayinədən keçməli, xəstəlik əlamətləri aşkar olunarsa, xəstəxanaya yerləşdirilməlidirlər.

"Ədalətli Ermənistan" təşəbbüsü qrupunun üzvü, vəkil

Norayr Norikyan isə qeyd edib ki, Ermənistanda həyət hakimiyyət, həm də cəmiyyət dəhşətli koronavirusun olması ilə barışıb. Norikyan qeyd edib ki, koronavirus Ermənistan qəbul gəlib: "Görülüb və gələnlər artıq imitasiya xarakteri daşıyır, təəssüf ki, hakimiyyət bu fəlakət aradan qaldırmaq üçün hər hansı strateji fikir və proqrama malik deyil".

Real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir

ki, keçmiş hərbi xunta baş nazir Nikol Paşinyanı devirmək üçün hərəkətə keçməyə hazırlaşır və məsələdə o, həm Qarabağdakı separatçı rejimə, həm də müəyyən xarici qüvvələrdən, xüsusən də Rusiyadakı erməni lobbisindən istifadə etməyə çalışır. Xatırladaq ki, işğalçı ölkənin ikinci prezidenti Robert Koçaryanın habsədən girov müqabilində azad edilməsindən heç iki gün keçməmiş keçmiş hərbi xunta-

nın digər nümayəndəsi Serj Sarkisyanın bütün köhnə çəkişmələri unudaraq onun görüşünə tələsməsi də təsadüfi sayılmır. Ölkədə hakimiyyətin koronavirus pandemiyası üzündən qarşılaşdığı böyük çətinliklər, faciəvi siyasi-iqtisadi vəziyyət fonunda Koçaryan-Sarkisyan koalisiyası məqsədini çatdırmaq daha da asan olduğunu düşünür.

Erməni esillisi rusiyalı miliyardierlərdən girov qismində çətdirilib Ermənistan üçün

missiyliz məbləğ sayılan 2 milyard dram həndəyə yardım da onu göstərdi ki, bu klana xaricdən dəstək də var. Bu dəstək və Koçaryanın azadlığı üçün verilən pullar həm də onun təsdiqidir ki, Rusiyadakı erməni esilli oligarxlar hələ də Ermənistanda daxili siyasi proselərə təsir etmək imkanına malik olduqlarını Paşinyana göstərmək qərarına gəliblər.

Pandemiyanın yaratdığı problemlər də Paşinyanın

əleyhinə işləyir. Ermənistan parlamentinin "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan bu xüsusdə bildirdi: "İndi iqtisadiyyatın vəziyyəti pisdır, gələcəkdə daha pis olacaq, çünki iqtisadi, sosial, siyasi baxımdan bütün göstəricilər bunu təsdiqləyir. Bu müddət ərzində hakimiyyət nə edir? Hakimiyyət müxalifləri susturmaq üçün hər şey edir".

Elçin CƏFƏROV, "Azerbaycan"

Bərdədə yeni doğulmuş uşağın həkim səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 11-də saat 09 radələrində Bərdə rayonunun Gəronə kənd sakini Gülnar Namazovanın yeni doğulmuş uşağının ölümü barədə rayon prokurorluğuna məlumat verilib.

Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla 2001-ci il təvəllüdü Gülnar Namazovanın sentyabrın 8-də saat 13 radələrində doğuş sənədləri ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün doğuş prosesi aparıldıqdan sonra sağlamlıq uşağın doğulmasına baxmayaraq, sentyabrın 11-də həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölümünə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Baki şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoillüstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəssislik - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azerbaycan" qəzetinin kompüter mərkəzində yayılmış sahifələrdə, "Azerbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sülhənlərlə barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 7559 Sifariş 2112 Qiyməti 40 qəpik</p>
---	--	--	---	--	---